



DÖVLƏT
VERGİ
XİDMƏTİ

Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti artırılmışdır

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən

Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından məlumatlar daxil olduğu halda, kameral vergi yoxlaması məlumatlar daxil olduğu tarixdən **90 iş günü** ərzində keçirilə bilər.

Nə dəyişdi?

Dəyişiklikdən əvvəl bu müddət 30 iş günü müəyyən edilmişdi. Lakin vergi ödəyicilərinin öhdəliklərinin müəyyən edilməsi, sorğuların göndərilməsi, sorğuların xarici dövlətdə araşdırılması, o cümlədən zəruri sənədlərin toplanması və cavablandırılmasının uzun müddət tələb etdiyi nəzərə alınaraq, xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının keçirilməsi müddəti **90 iş gününədək** artırıldı.

Dövlət büdcəsinə ödənilməli olan
vergilər barədə ətraflı məlumatla www.taxes.gov.az
internet saytında tanış ola bilərsiniz.

BAKİ — 2023



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az



Səyyar vergi yoxlamaları zamanı xarici ölkələrin vergi orqanları ilə qarşılıqlı inzibati yardım təmin ediləcəkdir

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xarici dövlətlərin (ərazilərin) səlahiyyətli orqanının nümayəndəsi Azərbaycanda və ya Azərbaycan Respublikasının vergi orqanının səlahiyyətli nümayəndəsi həmin xarici dövlətdə (ərazidə) fəaliyyət göstərən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında iştirak edə bilər. Xarici dövlətin (ərazinin) səlahiyyətli orqanının nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində səyyar vergi yoxlamasında iştirakının təşkili qaydaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunacaqdır.



Eyni zamanda, vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsi ilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkenar səyyar vergi yoxlaması xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək, lakin 9 aydan çox olmamaqla dayandırıla (təxirə salına) bilər.

